

# Dünya mətbuatı Bakıda keçirilən VII Qlobal Forumdan yazır

Tədbir haqqında dərc edilən yazınlarda Azərbaycan beynəlxalq tədbirlərə, konfranslara ev sahibliyi edən məkan kimi təqdim olunur

**B**akıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başa çatısa da, tədbirdə müzakirə olunan məsələlər, qəbul edilən qararlar hələ uzun müddət dünyanın diqqət mərkəzində qalacaq. Heç kimə sərr deyil ki, artıq neçə illərdür ki, Azərbaycan beynəlxalq tədbirlərin, konfransların ev sahibliyi etdiyi məkanlardan birləşdirilir.

Ölkəmiz müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir mərkəzdə birləşdirən məkana əvərilib və bu baxımdan Bakıda keçirilən forumu onların ən mühümü adlandırmaq olar. Forumu təşrif buyuran qonaqların gəldiyi yekun qənaət budur ki, Azərbaycan bütün dünya ölkəleri üçün yaxşı nümunəyə əvərilib. Qeyd edilib ki, 140-dan artıq ölkənin nümayəndəsinin Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda topluşması mühüm bir hadisədir. Azərbaycan əsrər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.

Forum günü və onun gedişi dünyanın əksər mətbu orgaşlarının diqqət mərkəzində olub. Bu sırada qardaş Türkiyənin mətbu orgaşları, televiziyaları xüsusi fealliq nümayiş etdiriblər. Bəlli olduğu kimi, forumda Türkiyə prezidenti Recep Tayyib Ərdoğan da iştirak edib və buradan dünya birliliyinə mesaj da ünvanlayıb. Qardaş ölkənin KİV-ləri prezidentin "bu gün 60 milyon insanın ölkələrindeki toqquşmalar neticəsində evlərinin tərk etmək məcburiyyətində



qalıbıldqları bir dünyada yaşayır" fikrini xüsusi qeyd ediblər. "Sabah", "Yeni Akit", "Türkiye", "Yeni şafak", "Milliyet", "Takvim" və s. qəzetlər prezidentin çıxışına və Bakıda keçirilən tədbire böyük önəm veriblər. "Qərəb dövlətlərində xenofobiya və islamofobiyanın sürətə artdığını müşahidə edirik. Bəzi məkrli siyaset yüründə dairələrin fürsətdən istifadə edərək ayrı-seçkiliyi şiddetləndirməsini, sevgi əvezinə nifret toxumları ekmesini, ayrı-seçkiliyi özləri üçün vəzifə kimi gördüklerini müşahidə edirik. Beləliklə də, müxtəlif mədəniyyətlərə, inancılara sahib olan insanlar arasındaki uğurumun dərinleşməsi daha böyük fəlakətlərin yaşanacağına inidən deməyə əsas verir. Lakin biz həmişə bunu demisik və deyirik ki, terrorun, terrorçuların və terrorçu qruplaşmaların dini, mənşəyi, bölgəsi və mədəniyyəti yoxdur. Məsum insanların həyatına qədər etməyi heç bir inanc, din, mədəniyyət, vicdan qəbul etmez. Xüsusilə də İslam hərfi mənası sülh olan bir dindir. Mənəsisi sülh olan bir din terroru qəbul edə bilərmi?" - deyə "Sabah" prezidentin sözlərini sitat kimi getirib. Nəşrələrin nüfuzlu köşə yazarları da Bakı forumu və müzakirə olunan məsələlərə diqqət ayırlılar. Məsələn, "Yeni Şafak" qəzetinin köşə yazarı Özlem Albayrak "Bakı notları" başlıqlı yazı-



lərini - deyə "Sabah" prezidentin sözlərini sitat kimi getirib. Nəşrələrin nüfuzlu köşə yazarları da Bakı forumu və müzakirə olunan məsələlərə diqqət ayırlılar. Məsələn, "Yeni Şafak" qəzetinin köşə yazarı Özlem Albayrak "Bakı notları" başlıqlı yazı-

sında qeyd edir ki, forum tək region dövlətləri üçün deyil, qlobal əhəmiyyət kəsb edir. "Bu tədbirin Bakıda keçirilməsindən mən nümunəyim. Azərbaycan lideri dəfələrlə Türkiyənin çətin günlərində onuna olduğunu bəyan edib. Türk

**Yeni Şafak**

ye də cəbhə zonasında baş verən son hadisələrdə Azərbaycanı dəstekləyen bayanat səsləndirib" - deyə müəllif yazıb. Daha sonra müəllif Bakının gözəlliyindən yazaraq şəhərin infrastrukturunun, müasir tikililərinin Avropanı xatırlatdığını vurgulayıb.

Qeyd edək ki, tək qardaş ölkənin deyil, qonşu Rusiya da nəşrələri BMT-nin Sivilizasiya-

**РОССИЯ 24**

alyansının VII Global Forumla bağlı geniş xəbərlər, reportajlar dərc ediblər. Məsələn, Rusyanın "Rossiya 24" kanalının saytında dərc edilən materialda forumun dünyada artdıqda olan terrorizm təhlükəsi, Avropana miqrasiya böhranı və cəmiyyətlərdə dözümlülük hallarının artması fonsunda keçirildiyi vurgulanıb. Qeyd edilib ki, 2016-ci il multikulturalizm ili elan edilib və Azərbaycan bu gün müxtəlif konfessiyaları özündə birləşdirən bir ölkəyə əvərilib. Qonşu ölkənin başqa bir nüfuzlu orqanı "Nezavisimaya qazeta" nəşri isə forumda dövlət başçısı İlham Əliyevin çıxışına diqqət ayırib. Eləcə də forumda müxtəlif ölkələri tə-

sil edən 2 mindən artıq nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların iştirak etdiyi vurğulanıb. Qəzet forum gedişində keçirilən panellər, orada müzakirə olunan məsələlərə də diqqət ayırib. Təşkilatçıların verdiyi məlumatla görə, forum zamanı 16 **Независимая** seksiya icası,

2 plenar sessiya baş tutub. Həmin müzakirələrdə ekspertlər ekstremitizm, terrorra qarşı mübarizə qlobal miqrasiya, qlobal vətəndaşlıq, təhsilin rolü, din, idman və gənclər, "Bakı prosesi" və inkluyativ cəmiyyətlərin qurulması müzakirə olunub. Qəzet forumla bağlı dövlət rəsmilərinin mövqeyini də dərc edib.

Bundan əlavə, müxtəlif ölkələrin xəber saytlarında da forumla bağlı xəberlər yerləşdirilib. Məsələn, BMT-nin saytında təşkilatın Sivilizasiyalar Alyansının "İnkluziv cəmiyyətlərdə birləşməsi: çağırış və məqsəd" devizi altında Bakıda keçirilən VII Qlobal Forumunun rəsmi açılışı ilə bağlı ətraflı məlumat yerləşdirilib. Yazıda dünən müxtəlif ölkələrdən 2 min 500 nəfərin, o cümlədən dövlət və hökumət başçıları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, gənclərin iştirakı ilə keçirilən toplantıların əhəmiyyəti vurğulanır. Vurğulanır ki, əsrər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində birgə yaşayırlar. Məlumatda BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin fikirlərinə də yer ayrılib. Onun sözlərinə görə, 2016-ci ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilimiş dünya xalqları arasında münasibətlərin gücləndirilməsinə yönələn mühüm addımdır: "Bakı isə bu tədbire ev sahibliyi etmək üçün ən münasib məkandır".

Yazıda BMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına videomüraciətinə, eləcə də İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallonun, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından sitatlara da yer ayrılib.

Iordaniyanın nüfuzlu "Əl-Məchar" nəşrində isə qeyd edilir ki, forumun açılışında dünən 140 ölkəndən çoxsaylı qonaqlar, o cümlədən dövlət və hökumət başçıları, BMT üzvü olan ölkələrin xarici işlər nazirləri, siyasi liderlər, tərəfdəşliq strukturlarının, beynəlxalq və regional təşkilatlarının, özəl sektorun, incəsənet, media və akademik dairələrin, donor təşkilatlarının və fondlarının nümayəndələri iştirak ediblər.

Eləcə də, Səudiyyə Ərəbistanın Əl-Medinə, qəzətində də forumla bağlı təssüratlardan bəhs edilib.

A.Nuriyev